

TİBBİ PEDAQOGİKA-PSİKOLOGIYA

Xatirə Əzizova,
Zülfiyə Tağıyeva
Azərbaycan Dillər Universiteti

QOCALAR EVİNDƏ TİBBİ PERSONALİNİN PEŞƏ VƏ MƏNƏVİ KEYFİYYƏTLƏRİ

Açar sözlər: qocalar, ürək xəstəlikləri, skleroz, şışlər, banal infeksiyalar

Keywords: elderly, heart disease, sclerosis, tumors, banal infections

Ключевые слова: престарелые, болезнь сердца, склероз, опухоли, банальные инфекции.

"Yaşlılığı həyatın sonu deyil, tacıdır"
(Andre Repond)

Səhiyyə sistemi işində qocalar evinin olmasının çox böyük əhəmiyyəti vardır. Bu elə bir müəssisədir ki, burada yaşıñın ahil vaxtlarında sağlamlığını, ailəsinin, övlad nəvazışını itirmiş insanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Müxtəlif tipli qocalar evləri vardır ki, burada somatik xəstəlikləri olanlar, psixi cəhətdən problem yaşıyanlar məskunlaşırlar. Burada həmçinin oliqofreniyadan əziyyət çəkən cavan insanlar, yeniyetmələr də yaşayırlar.

İnsanlar yaşlılıqca həyat enerjilərinin azalması onların emosional həyatlarına da təsir edir. Çox emosional, şən həyat tərzi keçirən insanların yaşıñının üstüne yaş gəldikcə daha "sakit" və ətrafa qarşı daha laqeyd olmağa başlayırlar. Onların maraq dairəsi daralır, sevgi göstərdikləri insanların sayı azalmağa başlayır. Bəzən bu hallar daha kəskin şəkildə özünü biruzə verir ki, bu zaman ətraf mühitə maraq tamamilə itir, əhval-ruhiyyə çox dəyişkən olur. Səbəbsiz narahatlıq, qorxu halları olur və psixi durumun çökməsi baş verir. Onlar "uşaqlaşırlar" [4]. Ətraf mühitdən ana qayğısı və diqqət umurlar. Sadaladığımız bütün bu hallar yaşıñ insanların yeni mühitə – qocalar evinə adaptasiya olunmağa, yeni insanlarla, yeni şərtlərdə yaşamağa mane olur.

Qocalıqdə tənha qalmaq çox ağır hissdir. Ailənin gənc üzvləri sərbəst həyata atularaq ailədən uzaqlaşırlar, əzizlər və dostlar yavaş-yavaş həyatdan köçürülər və insan ailə yaşlarında təkkiliklə üzləşir. Bəzi insanlar bu vəziyyətdə öz vaxtlarını keçirmek üçün məşğulliyətlər tapır, yeni kollektivlərə uyğunlaşdırıb öz vaxtlarını səmərəli keçirirlər.

Patoloji qocalıqdə isə yuxarıda sadaladığımız bütün hallar patoloji xarakter alır. Eqosentrizim əlamətləri başlayır, şəxsiyyətin dəyişməsi, emosional atrofiya, mənəvi düşkünlük, demensiya halına düşürlər. Bəzən yaddaşın kəskin pozulması, xüsusi ilə yadda saxlamaq qabiliyyətinin itirilməsi baş verir. Əvvəllər keçmiş hadisələri yada salmaq mümkün olur, yeni hadisələr isə tezliklə yaddaşdan silinir və

Xatirə Əzizova, Zülfiyə Tağıyeva. QOCALAR EVİNDƏ TİBBİ PERSONALİNİN PEŞƏ VƏ ...

onun yerini sərhədsiz fantaziyalar tutur. Bütün bu əlamətlərin fonunda gecə orientasiyaları pozulur. Yanaşı gedən başqa fiziki xəstəliklər (ürək xəstəlikləri, skleroz, şışlər, banal infeksiyalar) yaşıñ insanların vəziyyətini daha da ağırlaşdırır. Bütün bu xəstəliklər psixi sarsıntılarla yanaşı insanda narahatlıq, təlaş və dekompensasiya halları yaradır. Bəzən ahil insanların gecə delireyaları baş verir ki, onlar gündüzlər çox sakit həyat tərzi keçirdikləri halda, gecələr çox narahat olurlar, yatırlar, palatada gəzisirlər, əşyaların yerini dəyişirlər, qonşularla mübahisə edirlər [4]. Səhər isə hər şeyi unudurlar. Nəticədə bu emosional gərginlik beyin qan dövrəninin pozulmasına səbəb olur, nitq pozğunluqları baş verir, kiçik epileptik tutmalar başlayır. Bu yaşda əhval ruhiyyənin pozulması depressiv vəziyyətlərin, ipoxondriyaların əmələ gəlməsinə səbəb olur. Belə xəstələr özlərini günahkar, zəif, qərarsız hiss edirlər. Bəzilərində sayıqlama halları da olur [3]. Məsələn, onlara elə gəlir ki, onların adına göndərilmiş məktublar, pullar, qiymətli əşyalar kimsə tərəfindən mənimşənilir.

Müxtəlif müəlliflər ahil yaşlarında psixi vəziyyətlərin olmasının səbəblərini müxtəlif cür izah edirlər. Buna səbəb kimi cavan yaşılda keçirdikləri somatik vəziyyətlər, sinir sisteminin orqanik dəyişikliklərini, psixi, bioloji və sosial faktorları, ən başlıcası isə şəxsiyyətin əsas əlamətlərini göstərirler. Bu vəziyyətdə insanların mənəvi və fiziki sağlamlıqlarını qorumaq üçün onlara sakit, rahat, problemsiz ailə modelini qurmaq lazımdır [3]. Yaşlıların sağlamlığı çox hallarda ətraf mühitin onlara münasibətindən, onları olduqları kimi qəbul edilə bilməmələrindən, hörmətdən ən əsası isə onlara sonsuz sevgidən asılıdır. O ailələrdə ki, qocalara sonsuz bağlılıq hissi var, o ailələr ki, qocaları itirmək qorxusu ilə daima həkimə müraciət edirlər, o ailədə olan qocaların vəziyyətləri daima yaxşılaşmağa doğru gedər. Çox təəssüf ki, elə ailələr də var ki, qocalardan qurtulmaq üçün müxtəlif bəhanelər gətirirlər, onların psixi durumlarının ağır olduğunu söyləyirlər. Məlumdur ki, bu şəraitdə qocaların vəziyyəti daha da ağırlaşar və belə ailə ilə yaşamaqdansa qocalar evinə köçmək daha məqsədə uyğun olar. Qocalarda baş verən bütün bu xarakter dəyişikliklərin olması qocalar evində işleyən rəhbər işçilərin, tibb personalının, bir sözə, bütün kollektivin işinin o qədər də yüngül olmamasına dəlalət edir. Yəni, onlar bir çox problem və çətinliklərlə üzləşməli olurlar ona görə hər bir sakinə fərdi yanaşmaq lazım olur. Hər bir şəxsiyyətə hörmət, qayğış münasibət onların işinin əsasını təşkil edir.

Yaşlılarda psixi gərginliyə səbəb olan hallardan biri də nəcisi və sididi saxlaya bilməmələridir. Bu cür hallar qocalarda təkcə fiziki deyil, həm də mənəvi sarıntıya səbəb olur. Bu hallarda qocalarla münasibətdə personaldan çox böyük takтика tələb olunur.

Gecə delireyaları xüsusi müalicə tələb edən bir vəziyyətdir. Lakin bəzən personalın təklif etdiyi 1 stəkan iliq süd, çay, xoş sözər, əzizləmələr, verilən dərmanlardan daha güclü təsir edir. Uzun müddət verilən sakitləşdirici dərmanlar xəstələrin hərəki sistemlərinə mənfi təsir göstərir. Hərəki pozğunluqlar qocaların yixiləraq ağır formalı sümük siniqlarının əmələ gəlməsinə səbəb olur ki, onlar bu vəziyyətdə uzun müddət yataqda qalmalı olurlar. Ona görə psixotrop dərmanların təyin olunmasında çox diqqətli olmaq lazımdır. Qocalıq psixogigiyenasi dedikdə, ilk növbədə yaşlılara yaradılan sakit mühit, bu yaşda da onların iş fəaliyyətlərinin davam etdirmək üçün yaradılacaq şərait başa düşülməlidir. Hətta pensiya dövrü yaxınlaşdıqda onlara psixi hazırlıq keçirilməlidir ki, yaşlılar bu vaxtin çatmasına

hazır olsunlar. Psixoteropevtlər yaşlılarla şəxsi məşqələlər keçməlidir çünki şəxsi kontakt, sevgi və qayğı olmadan belə insanlara sözün yaxşı mənasında təsir göstərmək mümkün deyil.

Öslində psixoteropevtlər xəstə ilə kontaktda özlərini valideyin roluna qoyurlar. Lakin yaşılı insanlarla kontakta girdikdə özlərini onların uşaqları kimi aparırlar. Çünki yaşılı insanlarda şəxsiyyətin deqrodaşıyası və infantilizm əlamətləri olur. Həkimin özünü uşaqla qoyması yaşılı insanlarda sadaladığımız əlamətlərin üzə çıxmasının qarşısını alır. Çünki belə insanlar özlərini tam uşaqlı kimi hiss edir, böyüklərin köməyini, dəstəyini gözləyirlər. Öksər vaxtlarda qrup şəklində psixoterapiya məşqələləri aparılıb.

Qocalar evində yaradılan rahat şərait, əla qidalanma, gün ərzində bir neçə dəfə açıq havada gəzinti və asudə vaxtin səmərəli keçirilməsi yaşlıların uzun ömür yaşamalarını təmin edir.

Bu müəssisədə ən vacib problemlərdən biri ora daxil olan şəxslərin yeni mühitə adaptasiyası, yeni şəraita uyğunlaşması bir sözə, yeni insanlar arasında mövqeyidir. Yeni daxil olanların dost münasibətinə çox böyük ehtiyacları olur. Bu müəssisədə onların təkcə fiziki yox, həm də mənəvi yerləri məlum olmalıdır. Belə müəssisələrin eksəriyyətində yeni daxil olanlarla xüsusi işlər aparılır: onların yeni mühitə, şəraita adaptasiya olunmasına kömək edilir. Yaşılı insanlarda bu o qədər da asan olmur. Yeni şərtlər belə insanların psixikasına böyük təsir göstərir [4]. Ev şəraitindən, ailədən belə böyük bir kollektivə düşmək və razılaşmaq ki, bura artıq sizin ailənizdir - məlumdur ki, çox çətindir. Onları həmişə narahat edən bir fikir olur: "Gör mən kim idim, axırıım nə oldu", "Mən hansı ailədən gəlib hara düşdüm".

Qocalar evi – kollektivdir. Bunu, daxilində sülh və harmoniya hökm sürən böyük bir ailəyə bənzətmək olar. Bəzən bu harmoniya müəyyən xəstələrin davranış səhvi ucabantıda pozulur. Lakin, bu disharmoniya təkcə xəstələrin deyil, burada işləyən personalın, rəhbərliyin psixoloji təcrübəsizliyi üzündən də baş verə bilər. Buradakı çəkişmələr əsasən yaşlılarla cavanlar arasında baş verir. Çünki səsküyü sevən aktiv cavanlar sakitlikdə rahatlıq tapan qocaları çətin başa düzürlər. Bəzən ağıl zəifliyindən əziyyət çəkənlərlə tibb bacıları arasında konfliktlər yaşayınır. Öksər vaxtlarda konfliktlər emosional, sevgi və seksual zəmində yaranır. Buranın hər bir sakininin fərdi xüsusiyyətləri: onların aqressivliyi, vasvasılığı, küsə-yənliyi, dəyişkənliyi sadaladığımız konfliktlərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyətdən çıxış yolları müxtəlifdir. Yuxarıda qeyd etdiyimiz "problemli" xəstələr bütün qocalar evlərində olur [2]. Belə hallarda onlarla müxtəlif söhbətlər aparılır amma onların psixiatrik səbəblərə köçürülməsindən söhbət belə gedə bilməz, baxmayaraq ki, bəzən onlar arasında belə problemləri olanlar da olur. Ən yaxşı halda onları başqa qocalar evinə köçürürlər ki, burada hər şeyi yenidən başlayırlar və çox hallarda yaşamış acınacaqlı vəziyyətlər təkrar olunmur.

Məlumdur ki, bəzi yaşılı insanlarda müxtəlif əşyaların toplanmasına böyük maraq olur. Onlar dolablardada, yastiqlarının altında müxtəlif əski parçaları, qəzətlər, daş qırıqları, şəkillər keçmiş xatırladan əşyalar gizlədirler. Bunun səbəbinə soruşduqda müxtəlif izahatlar verirlər, məsələn quru çörək yığan qarıaclıdan qorxduğunu səbəb kimi göstərmişdir. Belə insanların bu xüsusiyyətləri onlarla yaşayan digər insanları narahat edir. Bəzi sakınların ev heyvanları saxlamağa çox

böyük maraqları olur. Bunun əksinə olaraq bir hissə kontingent bu müəssisədə ev heyvanlarının saxlanması gigiyenik cəhətdən uyğun saymayaq etiraz edirlər [1]. Bunun nəticəsində bir-biri ilə müharibə aparan iki "cəbhə" yaranır – heyvanların dostu və düşmənləri. Bütün bu kəskin vəziyyətləri sakitləşdirən, konfliktləri həll edən qocalar evinin rəhbərliyi, işçi personalı, tibb bacıları, texniki işçiləri bütün gün ərzində hər bir xəstə ilə fərdi iş aparmalıdırular. Bu münasibətlər düzgün qurularsa, həmin müəssisədə heç bir həllini tapmayan problem qalmır. Belə ki, personalın böyük profesional taktikası qocalar arasında müxtəlif patoloji ideyaların yayılmasının, narazılıqların, qısqanlıqlıq zəmnində baş verən müxtəlif "sevgi" macəralarının, qeybat və söz gəzdirmələrin qarşısını alır.

Ötrəf mühitin, cəmiyyətin bu qocalara olan qayğış münasibəti onların bu kollektivdə uzun illər sağlam və problemsiz yaşamalarına çox müsbət təsir göstərir [2]. Qocaların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəssisədə hər cür şərait yaradılır. İnternet şəbəkəsinin olması, televiziya, radio, müxtəlif kinofilmlərin göstərilməsi, aktyorları qocalardan ibarət olan səhnələrin qurulması onların buradakı həyatlarını daha da maraqlı edir. Əmək terapiyası qocaların gün ərzində ən çox sevdikləri məşguliyyət olur. Belə ki, onlar mətbəxdə, kənd təsərrüfatı, bağçılıq işlərində, mal-qara bəslənməsində, ev işlərində, tikiş və əl işlərində, həyatyanı sahənin təmizlənməsində yaxından iştirak edirlər. Belə əmək terapiyası onlar üçün çox əhəmiyyətli və qiymətlidir.

İstər qocalar evində, istərsə də ailədə qocalara göstərilən qayğı və diqqət bir daha sübut etməlidir ki, qocalıq ömrün sonu yox, tacıdır.

Ədəbiyyat

1. Конечный Р., Боухал М. Психология в медицине. Прага: Авиценум, 1983.
2. Урванцев Л.П. Психология соматического больного. Ярославль: Институт «Открытое общество», 2000.
3. Урываев В.А. Социальная психология личности. Ярославль: 2005.
4. Харди И. Врач, сестра, больной. Психология работы с больными. Будапешт: Издательство академии наук Венгрии, 1988.

Summary

Professional and Moral Qualities of Medical Staff at Nursing Home

This article deals with characteristic features and psychological tension among the old-aged people. The elderly people need to adapt to new conditions in which they are surrounded with the people of different qualities. The careful attitude of the society and environment towards the elderly people, positively influences on their long and healthy life in this collective.

Резюме

Профессиональные и моральные качества медицинского персонала дома для престарелых.

Данная статья рассказывает о характерных изменениях, психических напряжениях, которым подвергаются пожилые люди. Пожилые люди нуждаются в адаптации в новую среду, а также в дружеских и заботливых отношениях. Заботливое отношение общества и окружающей среды к пожилым людям, позитивно влияет на их долгую и здоровую продолжительность жизни в этом коллективе.